


Deloitte.

Baku, Azerbaijan | Risk Advisory | 14 August 2020



Deloitte Kiber Təhlükəsizlik və Texnologiya Xəbərlərinin icmalı 4-cü buraxılış

Azərbaycan

"COVID-19" pandemiyası dövründə elektron imzaya maraq artıb

"COVID-19" pandemiyası dövründə Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin Məlumat Mərkəzi tərəfindən təqdim edilən elektron imzaya tələbat artıb. Cari ilin yanvar-iyun ayları ərzində vətəndaşlara 1244, sahibkarlara 2144, hüquqi şəxslərə isə 1666 e-imza sertifikatı verilib. Ötən ilin eyni dövrü ilə müqayisədə təqdim olunan sertifikatların sayında 20 faiz artım qeydə alınıb.

Mənbə: xeberler.az, 2 iyul 2020

Azərbaycan beynəlxalq kibertəhlükəsizlik təşkilatının İdarə Heyətinə namizədliyini irəli sürüb

Azərbaycan nümayəndəsinin FIRST (Forum of Incident Response and Security Teams) beynəlxalq təşkilatının idarə heyətinə üzvlüyü irəli sürülüb. Azərbaycan CERT-nin bu quruma üzv olması ölkədə kibertəhlükəsizlik sahəsində görülən işlərin qlobal miqyasda tanınması, kibercinayətkarlıqla mübarizədə qlobal vasitələrə çıxışın asanlaşdırılması deməkdir.

Mənbə: xeberler.az, 6 iyul 2020

Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi “Global Game Jam Next” tədbirini keçirəcək

Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin, “SUP” Akselerasiya Mərkəzinin və “Tech Academy”nin birgə təşkilatçılığı ilə “Global Game Jam Next” tədbiri keçiriləcək. “Global Game Jam Next”in əsas məqsədi video oyunlarının yaradılmasını öyrənməyə həvəs göstərən 12-17 yaşlı yeniyetmə və gənclərə bu sahədə ilkin bilikləri mənimsəməyə dəstək olmaqdır. Bu tədris proqramı onların kodlaşdırma potensialını üzə çıxararaq texniki biliklər qazanmasına imkan yaradacaq.

Mənbə: mincom.gov.az, 8 iyul 2020

Azərbaycanda pandemiya elektron ticarətə necə təsir etdi? – Araşdırma

Araşdırma nəticələri Azərbaycanda elektron ticarətin inkişaf etdiyini təsdiq edir. Sorğuda iştirak edənlərin 35%-i geyimdən tutmuş, məişət texnikasına qədər istədikləri məhsulu artıq rahat şəkildə sifariş edə bilirlər.

Mənbə: banker.az, 7 iyul 2020

“Wi-Fi” şəbəkənin təhlükəsizliyini qoruyun

Son zamanlar ölkəmizdə istifadəçilərin şəxsi “Wi-Fi” şəbəkəsini, şəbəkə qurğularını – router və ya modemlərini hədəf alan kiberhücumların baş verməsi ilə əlaqədar Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi yanında Elektron Təhlükəsizlik Xidməti istifadəçilərə “Wi-Fi” şəbəkəsində sazlamaların aparılmasını tövsiyə edir.

Mənbə: mincom.gov.az, 16 iyul 2020

IP kameralarımızı kiberhücumlardan necə qoruyaq?

Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi yanında Elektron Təhlükəsizlik Xidməti ictimaiyyətin məlumatlandırılması məqsədilə təhlükəsizlik kamerasının təhlükədə olub-olmadığının müəyyənləşdirilməsi yollarını və onların kiberhücumlardan qorunması qaydalarını açıqlayıb.

Mənbə: mincom.gov.az, 21 iyul 2020

Azərbaycanda ilk onlayn videokonfrans sistemi sınaqdan keçirilib

AMEA Yüksək Texnologiyalar Parkının rezidenti statusunu əldə etmiş “Emsys” şirkətinin yaratdığı videokonfranslar, kollektiv onlayn müzakirələr və müxtəlif növ kütləvi onlayn tədbirlərin keçirilməsi

üzrə virtual platforma kimi istifadə imkanlarına malik olan, müasir tələblərə cavab verən, xüsusilə ilk yerli istehsal olan proqram sistemi sınaqdan uğurla keçib və istifadəyə yararlılığı təsdiqlənib.

Mənbə: xeberler.az, 22 iyul 2020

"Aztibb.az" portalı istifadəyə verilib

Aztibb.az portalı vasitəsilə oxucular səhiyyə sahəsində ölkəmizdə və dünyada baş verən hadisələr, tibbi maarifləndirici məqalələr, tibbi təhsil, eləcə də gündəmin əsas mövzusu olan koronavirus pandemiyası ilə bağlı rəsmi xəbərlər və yeni məlumatlarla tanış ola biləcəklər.

Mənbə: xeberler.az, 22 iyul 2020

"İKT-dən istifadə zamanı etimad və təhlükəsizlik" adlı virtual sessiya keçirilib

Beynəlxalq Telekomunikasiya İttifaqının (BTİ) təşkilatçılığı ilə bu il virtual keçirilən İnformasiya Cəmiyyəti üzrə Ümumdünya Sammiti (WSIS-2020) çərçivəsində "İKT-dən istifadə zamanı etimad quruculuğu və təhlükəsizlik" mövzusunda həsr olunmuş ilk yüksək səviyyəli siyasi sessiya təşkil edilib. Virtual sessiyanın keçirilməsində məqsəd informasiya-kommunikasiya texnologiyalarından istifadə imkanlarının genişləndirilməsi, xüsusilə koronavirus (COVID-19) pandemiyası dövründə bu vasitələrdən istifadəyə etimad və təhlükəsizlik məsələləri, eləcə də sahə üzrə görülmüş işlər barədə müzakirələrin aparılması olub.

Mənbə: xeberler.az, 24 iyul 2020

Azərbaycanın yeni intellektual tədris sisteminin təqdimatı keçirilib

Azərbaycan Dövlət İqtisad Universiteti (UNEC), AMEA-nın Yüksək Texnologiyalar Parkı (YTP) və Parkın rezidenti olan yerli "Emsys" startapının iştirakı ilə onlayn videokonfrans keçirilib. Tədbir "Emsys" startapının məhsulu olan yeni intellektual tədris sistemi "Empro"nun təqdimatına həsr olunub. Videokonfransda Azərbaycanda təhsil sektorunda innovasiyaların tətbiqinin son illər vüsət aldığı bildirilib, hazırda innovativ texnologiyaların tədrisdə real alət kimi istifadəsinin genişlənməkdə olduğu vurğulanıb.

Mənbə: xeberler.az, 29 iyul 2020

"İnformasiya məhsulunun yaş kateqoriyalarına aid edilməsi Qaydaları" təsdiqlənib

Beynəlxalq Baş Nazir Əli Əsədov "İnformasiya məhsulunun yaş kateqoriyalarına aid edilməsi Qaydaları"nın təsdiq edilməsi barədə qərar imzalayıb. "Uşaqların zərərli informasiyadan qorunması haqqında" qanuna əsasən hazırlanan bu qaydalara uyğun olaraq müxtəlif yaş qrupuna aid olan uşaqların normaya uyğun psixi inkişafının xüsusiyyətləri nəzərə alınaraq informasiya məhsullarının yaş kateqoriyasına uyğun təsnifatı aparılacaq.

Mənbə: xeberler.az, 31 iyul 2020

MDB

Rusiya

Ekspertlər pirat kompüter proqramlarından istifadənin təhlükələrindən danışdı

“RIA” xəbərlər agentliyi ekspertlərlə müsahibəyə istinad edərək hesabatında yazır ki, kompüter sistemində proqramların qeyri-leqal və ya pirat versiyalarının yüklənməsi istifadəçilər üçün sadəcə fişinq xarakterli reklamlar və mesajların yaranması baxımından deyil, həmçinin kompüterin şəxsi məlumatları ələ keçirə biləcək viruslara yoluxması baxımından təhlükəlidir.

Mənbə: iz.ru, 2 iyul 2020

Ekspert pandemiya dövründə hakerlərin nümayiş etdirdiyi etikadan danışdı

DDoS hücumlarla məşğul olan bir çox hakerlər pandemiya dövründə “etika nümayiş etdirərək” Rusiyanın tibb müəssisələrinin informasiya sistemlərinə hücum etməyiblər. Bu barədə kiberhücumların qarşısının alınması sahəsində ixtisaslaşmış beynəlxalq şirkət Group-IB nin təsisçisi və ümumi direktoru İlya Saçkin məlumat verib.

Mənbə: iz.ru, 5 iyul 2020

Naməlum şəxslər Rusiya Xarici İşlər Nazirliyinin "Twitter" hesabını ələ keçirərək oğurlanmış məlumat bazasını satıblar

DDoS Naməlum kibercinayətkarlar Rusiya Xarici İşlər Nazirliyinin rəsmi “Twitter” hesabını ələ keçirməyi bacarıblar. İnsident 2 iyul tarixində qeydə alınıb, xakerlər oğurladıqları məlumat bazasını 66 bitkoinə satmağa çalışıblar.

Mənbə: anti-malware.ru, 6 iyul 2020

İnsan Haqları üzrə Avropa Məhkəməsi Moskvada üzün tanınması sistemlərinin istifadəsinə aid iddia qəbul edib

İnsan Haqları üzrə Avropa Məhkəməsi Rusiya paytaxtında üzün tanınması sistemlərindən qanunsuz istifadə edilməsinə dair şikayət qeydə alıb. İddia ictimai fəal Alyona Popova və müxalifət lideri Vladimir Milov tərəfindən imzalanıb. Şikayətçilər bildiriblər ki, üzün tanınması sistemlərindən əsaslandırılmamış və qanunsuz şəkildə istifadə Moskva sakinlərinin şəxsi həyatlarının məxfiliyinin qorunması qaydalarına birbaşa ziddir.

Mənbə: anti-malware.ru, 6 iyul 2020

"Rostelekom" "Schneider Electric" in avadanlıqlarında ciddi boşluqlar aşkar edib

"Rostelekom" şirkətinin hissəsi olan "Avtomatik Nəzarət Sistemlərinin Kibertəhlüksizliyi Laboratoriyası Rostelekom Solar" in ekspertləri İlya Karpov və Yevqeniy Drujin əsasən enerji sistemlərinin idarə edilməsində geniş istifadə olunan "Schneider Electric" in texniki avadanlıqlarında ciddi boşluqlar aşkar edib. Onlar arasında qurğunun idarəetməsini ələ keçirməyə və ya onun işini tamamilə dayandıрмаğa imkan verən ciddi boşluqlar var.

Mənbə: anti-malware.ru, 7 iyul 2020

Rusiya 2019-cu ildə məlumatların sızması sayı üzrə ABŞ-dan sonra ikinci yeri tutub

Pandemiya "InfoWatch" şirkətinin araşdırmasına əsasən ABŞ və Rusiya məlumatların sızma sayına görə ötən ildə lider olublar, Rusiya Federasiyasında isə daha çox şəxsi informasiya və ödəmə məlumatları internetə düşüb.

Mənbə: banki.ru, 7 iyul 2020

Rusiyanın kiberqrupu "Fortune 500" şirkətlərinə BEC (Business Email Compromise) hücumlarını təşkil edib

"Agari" şirkətinin araşdırmaçıları korporativ email hücumları ilə məşğul olan yeni kibercinayətkarlıq qrupu haqqında məlumat verib. Ekspertlər bu qrupun Rusiyadan fəaliyyət göstərdiyini zənn edirlər. Kiberkomandanı "Cosmic Lynx" adlandıran "Agari" ekspertlərinə görə kibercinayətkarlar BEC hücumlarını yeni səviyyədə reallaşdırmağı bacarıblar, onların əsas hədəfi beynəlxalq şirkətlərdir.

Mənbə: anti-malware.ru, 8 iyul 2020

Cinayətkarlar smartfonların satışı ilə bağlı yeni fırıldaqçılıq üsulu tapıblar

Cinayətkarlar smartfonların satışı ilə bağlı yeni fırıldaqçılıq üsulu tapıblar: onlar cihazı lizinə götürür, onu yenidən satır, müəyyən müddət keçdikdən sonra isə cihaz ödəniş edilmədiyi üçün bloklanır. Bu barədə "RIA" xəbərlər agentliyinə "Forward Leasing" şirkətinin marketing üzrə direktoru Vasiliy Pitelinskiy məlumat verib.

Mənbə: banki.ru, 8 iyul 2020

Rusiya Banklar Assosiasiyası kibercinayətkarlıqla mübarizədə yeni mexanizm təqdim edib

Rusiya Banklar Assosiasiyası bankçılıq cəmiyyətinə zərərçəkmişin məlumatı əsasında cinayətkarın hesabındakı bütün vəsaitləri avtomatik bloklaya bilən kibercinayətkarlıqla yeni mübarizə mexanizmini

təqdim edib. RBA-nın hüquqi direktoru Serqey Klimenko müvafiq qanun layihəsinin yaxın gələcəkdə tənzimləyici orqanlarla razılaşıdırmaq üçün təqdim olunacağını bildirib.

Mənbə: banki.ru, 9 iyul 2020

Pul vəsaiti transfer edildi: kibercinayətkarlar onlayn ticarətə keçdilər

Saxta onlayn-mağazalar vasitəsilə vətəndaşlardan pul vəsaitlərinin oğurlanması halları çoxalır: karantin dövründə belə halların sayı 6 dəfə artıb. Cinayətkarlar müştəriləri rəsmi və yaxşı tanınmış saytların adı altında gizlənən saxta saytlara cəlb edirlər. Belə saytlarda müştərilərin almaq istədiyi mal və xidmətlər əks olunur, ödəniş forması təqdim edilir və əməliyyat cinayətkarın kartına pul vəsaitinin transfer edilməsi ilə nəticələnir.

Mənbə: iz.ru, 9 iyul 2020

Vahid biometrik sistem dövlət statusu ala bilər

Vahid biometrik sistemə Dövlət Xidmətləri və Vahid İdentifikasiya və Avtorizasiya Sisteminə analog olaraq Dövlət İnformasiya Sistemi statusunun verilməsi planlaşdırılır, bu barədə "Izvestiya" Rabitə və Texnologiyalar Nazirliyinə və EBS-in əməliyyatçısı olan "Rostelekom" şirkətinə istinadən yazır. Dövlət statusu məlumatların dövlət səviyyəsində saxlanmasına zəmanət verir və xidmətlərdən istifadənin rahatlığını və təhlükəsizliyini yüksəldir.

Mənbə: securitylab.ru, 14 iyul 2020

Mütəxəssislər ödənişlərlə bağlı fırıldaqçı mesajların artmasından danışdı

2020-ci ildə sosial ödənişlər barədə fırıldaqçı mesajların və onlayn reklamların sayında keçən illə müqayisədə ciddi artım qeydə alınıb. Bu barədə "Kaspersky Laboratoriyası"nın araşdırmasında bildirilir.

Mənbə: iz.ru, 15 iyul 2020

Rusiyada qanunsuz yolla əldə edilmiş şəxsi məlumatların istifadəsinə görə cinayət məsuliyyəti tətbiq edilə bilər

İnformasiya Qanunvericiliyi, İnformasiya Texnologiyaları və Kommunikasiya üzrə Dövlət Duması Komitəsi qanunsuz yolla əldə edilmiş şəxsi məlumatların istifadəsinə görə cinayət məsuliyyətinə cəlb edilmə məsələsi üzərində işləyir. Bu barədə Komitə Sədri Aleksandr Xipşteyn məlumat verir.

Mənbə: banki.ru, 16 iyul 2020

Baş Prokuror: "İT sahəsində cinayətkarlıqla mübarizəni gücləndirmək lazımdır, belə ki, cinayətlərin sayı 25 dəfə artıb"

Rusiya Federasiyasının Baş Prokuroru İqor Krasnov Rusiyada kibercinayətkarlığın qarşısının alınması və tez müəyyən edilməsi sisteminin təkmilləşdirilməsini tələb edib. Baş Prokurorluq Ofisinin mətbuat xidmətinin məlumatına əsasən o, Rusiya Federasiyasının hüquq mühafizə orqanları başçılarının

koordinasiya iclasında informasiya və kommunikasiya texnologiyalarından istifadə zamanı təhlükəsizliklə bağlı yaranan cinayətlərin qarşısının alınması məsələsinə dair tapşırıq qarşıya qoyub.

Mənbə: banki.ru, 17 iyul 2020

Rusiyalılar banklarda tokenlər ala biləcəklər

“Rəqəmsal maliyyə aktivləri” haqqında qanun layihəsinin yeni versiyasına əsasən, rusiyalılar adi banklardan rəqəmsal maliyyə aktivləri, başqa adla desək, tokenlər satın ala biləcəklər.

Mənbə: banki.ru, 20 iyul 2020

Rusiyada internet-polis və internet-prokuraturanın yaradılması təklif olunur

Sosial əhəmiyyətli məsələlər və digər hüquqi təşəbbüslər üzrə ictimai palata komissiyası sədrinin birinci müavini Artyom Kiryanov internet-polis və internet-prokurorluğun yaradılması təklifini irəli sürüb. Bu barədə “RİA” xəbərlər agentliyi 20 iyul tarixində məlumat verib.

Mənbə: securitylab.ru, 20 iyul 2020

"Kommersant" 20 milyon VPN servis istifadəçisinin məlumatlarının sızması barədə öyrənib

Arasında on minlərlə rusiyalının da ola biləcəyi 20 milyon pulsuz VPN servis istifadəçisinin şəxsi məlumatları ümumi istifadəyə düşüb. Bu barədə “Kommersant” qəzeti 20 iyul tarixində məlumat verib.

Mənbə: iz.ru, 20 iyul 2020

Şəxsi məlumatların emal edilməsi haqda razılıq eyni anda bir neçə məqsəd üçün verilə bilər

Rusiya Federasiyası hökuməti Dövlət Dumasına şəxsi məlumatların bir neçə məqsəd üçün emal edilməsinə eyni anda razılıq verməyi mümkün edən qanun layihəsini təqdim edib. Bu təşəbbüs şəxsi məlumatların bir neçə məqsəd üçün və əməliyyatçı adından çıxış edən bir neçə şəxs tərəfindən eyni zamanda istifadə edilməsinə yazılı şəkildə razılığın verməsinə imkan yaradır.

Mənbə: banki.ru, 21 iyul 2020

Dövlət Duması İT sahəsində "vergi manevri"inə dair qanun qəbul etdi

Dövlət Duması İT sahəsində “vergi manevri”inə dair qanunun ikinci və üçüncü düzəlişlərini dərhal qəbul edib. Beləliklə də, federal büdcəyə hesablanan korporativ gəlir vergisi 3%, regional büdcəyə hesablanan korporativ gəlir vergisi isə 0% miqdarında müəyyən edilib.

Mənbə: banki.ru, 22 iyul 2020

Ekspert Rusiyada İT biznesinin vəziyyətini digər ölkələrlə müqayisə edib

“Vergi manevri Rusiyada İT biznesinin vəziyyətinə yaxşı təsir edəcək”- Rusiya Federasiyası Prezidenti yanında Rusiya Kompetensiya və İqtisadi Əməkdaşlıq və İnkişaf Təşkilatı standartlarının Analizi Mərkəzinin direktoru, Moskva Rəqəmsal İnstitutunun professoru Antonina Levaşenko “İzvestiya”-ya bildirib.

Mənbə: iz.ru, 22 iyul 2020

Cinayətkarlar "Netflix" seriallarının adı altında zərərli proqramlar yayır

“Kaspersky Laboratoriyası”-nın ekspertləri bildirir ki, 2019-cu ilin yanvar ayından etibarən cihazları “Netflix”də məşhur serialların adı ilə eyni olan zərərli fayllara yoluxdurmaq üzrə 22 000 dən çox hücum cəhdi müəyyən edilib.

Mənbə: xakep.ru, 23 iyul 2020

Rusiya Bankı rusiyalıların banklarda depozitləri ilə bağlı yeni fırıldaqçılıq forması haqda danışdı

Cinayətkarlar telefon vasitəsilə yeni fırıldaqçılıq üsulunu həyata keçirməyə çalışır: onlar müştərilərə zəng edərək onların əmanətlərinin təhlükədə olduğunu bildirir və onlara vəsaiti guya təhlükəsiz bir hesaba transfer etməyi təklif edirlər. Bu barədə Rusiya Bankının İnformasiya Təhlükəsizliyi Departmentinin birinci müavini Artyom Sıçev məlumat verib.

Mənbə: banki.ru, 23 iyul 2020

Rusiya mobil tətbiqlər vasitəsilə kreditin götürülməsini qadağan etmək istəyir

“Təhlükəsizlik üçün” ictimai hərəkətinin başçısı Dmitriy Kurdesov bankların mobil tətbiqləri vasitəsilə kreditlərin götürülməsini qadağan etməyi təklif edib. Rusiya Mərkəzi Bankının sədri Elvira Nabuilluniyaya ünvanlanmış məktubun bir nüsxəsi “RT”də var.

Mənbə: banki.ru, 23 iyul 2020

Pandemiya dövründə banklardan gəldiyi iddia edilən fırıldaqçılıq xarakterli zənglərin sayı 300% artıb

“Özlərini bank işçisi kimi təqdim edən şəxslər tərəfindən edilən fırıldaqçılıq xarakterli zənglərin sayı pandemiya dövründə 300% artıb. Həmçinin telefon fırıldaqçılarından gələn ziyanın həcmi eyni səviyyədə qalıb”, bu barədə Rusiya Bankının İnformasiya Təhlükəsizliyi Departmentinin birinci müavini Artyom Sıçev Uzaq Şərq Media Sammitində məlumat verib.

Mənbə: banki.ru, 23 iyul 2020

Avito və "Yula"nın təxminən 600 mindən çox istifadəçisinin şəxsi məlumatları internetə düşüb

“Kommersant” qəzeti yazır ki, Avito və “Yula” reklam saytlarının tərkibində digər məlumatlarla yanaşı ünvanlar və telefon nömrələrinin də olduğu 600 mindən istifadəçinin məlumatlarının saxlandığı məlumat bazaları internetə sızıb.

Mənbə: [banki.ru](#), 24 iyul 2020

Rusiya Federasiyasında kibercinayətkarlıq hallarının sayı son 7 ildə 20 dəfə artıb

Müasir informasiya texnologiyalarından və internetdən istifadə etməklə törədilən cinayətlərin sayı son yeddi ildə 20 dəfə artıb. Bu barədə Rusiya Federasiyasının İstintaq Komitəsinin rəsmi təmsilçisi Svetlana Petrenko məlumat verib.

Mənbə: [news.ru](#), 25 iyul 2020

İnternet-Ombudsman ev interneti qiymətinin artması səbəblərini açıqladı

İnternet-Ombudsman Dmitriy Mariniçev ev internet servisinin qiymətində gözlənilən artımın səbəblərini açıqlayaraq onların arasında rublun məzənnəsinin düşməsi, koronavirus pandemiyası və “Yarovaya paketi”nin olduğunu qeyd edib.

Mənbə: [news.ru](#), 26 iyul 2020

Qazaxıstan

Qazaxıstanda Fintech inkişaf konsepsiyası təsdiqlənəcək

Prezident maliyyəçilərlə söhbətində mövcud mühitdə pul siyasətinin effektiv həyata keçirilməsinin vacibliyini qeyd etdi və 2030-cu ilədək hazırlanmış Pul Siyasəti Strategiyasında beynəlxalq bazarlarda fundamental tendensiyaların nəzərə alınması zəruriliyini bildirdi. Yeni Strategiya makroiqtisadi sabitliyə və ölkənin maliyyə sisteminin davamlı inkişafına stimül yaratmalıdır.

Mənbə: [profit.kz](#), 1 iyul 2020

Qazaxıstanda kiçik biznes müəssisələrinin vergi ödəməsi üçün mobil tətbiqlər hazırlanır

“Qazaxıstanda kiçik müəssisələr üçün vergi ödəmələrinin sadələşdirilməsi məqsədilə işlər həyata keçirilir. Müstəqil işləyən fiziki şəxslər, habelə mikro və kiçik biznes müəssisələrin vergi ödəməsi üçün mobil tətbiqlər hazırlanır. Nağdsız vergi ödəmələri və “push bildirişləri” ilə məlumatlandırma xidmətləri genişlənilir” - bu barədə Maliyyə Nazirinin səlahiyyətlərini icra edən Berik Şolpankulov hökumət iclasında danışıb.

Mənbə: [profit.kz](#), 2 iyul 2020

ABŞ prokurorları Qazaxıstan vətəndaşını kiber cinayətlərdə ittiham edirlər

Sietl hakimiyəti bir sıra kiber cinayətlərdə ittiham olunan Qazaxıstan vətəndaşı barəsində ittiham aktını dərc edib. Sənədə əsasən 37 yaşlı Andrey Turçin dövlət qurumlarına, məktəblərə, banklara və otellərə hücumlarda iştirak edib.

Mənbə: anti-malware.ru, 8 iyul 2020

Büdcə vəsaitlərindən istifadəni onlayn şəkildə izləmək mümkün olacaq

Açıq büdcələrin xüsusi interaktiv xəritəsi olan Publicbudget.kz layihəsi Korrupsiyaya Qarşı Mübarizə Agentliyinin təşəbbüsü ilə həyata keçirilir. Bu, məlumata çıxışın asanlaşdırılması, vətəndaşların dövlətə inam səviyyəsinin artırılması və effektiv dialoq platformasının yaradılması məqsədi daşıyır. Xəritədə real vaxt rejimində ayrılmış büdcə vəsaitləri barədə əhaliyə açıq olan bir formada ətraflı məlumat göstərilir və bu da dövlət xərclərini idarə etməyə imkan verir.

Mənbə: profit.kz, 9 iyul 2020

Qazaxıstanda tibb müəssisələri üçün onlayn monitoring sistemi tətbiq edilmişdir

Qurum tibb müəssisələri üçün onlayn monitoring sistemini tətbiq etməyi qərara alıb. Bu sistem tədbirlərin əlaqələndirilməsinə və ölkədə KVI-na qarşı mübarizənin gücləndirilməsinə kömək edəcəkdir. Bunu Səhiyyə Naziri Aleksey Tsoy açıqlayıb. Qeyd edib ki, hazırkı vəziyyətdə hər bir qurumun necə işlədiyini birbaşa müşahidə etmək lazımdır.

Mənbə: profit.kz, 9 iyul 2020

Məsafədən iş rejiminə keçid Qazaxıstanlıların hakerlərə qarşı həssaslığını artırır

Pandemiya zamanı kiber təhlükəsizlik daha çox əhəmiyyət kəsb edir, belə ki, bir çox insan məcburi təcrid və ya hərəkət məhdudiyəti səbəbindən məsafədən işləməyə və təhsil almağa davam edir. 2020-ci ilin birinci yarısının sonunda Qazaxıstanda 7,8 min informasiya təhlükəsizliyi pozuntusu qeydə alınıb. Bu, ötən ilin eyni dövrü ilə müqayisədə (10,4 min) 25,1% azdır. Eyni zamanda, bu il ən çox kiberhücum aprel (1,5 min hadisə) və may (1,7 min hadisə) aylarında müşahidə olunmuşdur.

Mənbə: profit.kz, 10 iyul 2020

Qazaxıstan BMT-nin elektron hökumət reytingində 29-cu yeri tutdu

BMT-nin elektron hökumətin inkişaf səviyyəsinə dair yeni sorğusu yayımlanıb. Tədqiqat iki ildən bir aparılır. 2018-ci ildə Qazaxıstan 39-cu yerdə idisə, bu il BMT-yə üzv 193 dövlət arasında 29-cu yeri tutmuşdur. Bununla da, ölkə 10 pillə irəliləyib.

Mənbə: profit.kz, 11 iyul 2020

İndi Qazaxıstanda debitorlara SMS bildirişləri göndəriləcək

Qazaxıstan Respublikasının Prezidenti "Qazaxıstan Respublikasının bəzi qanunvericilik aktlarına icraat işlərinin və cinayət qanunvericiliyinin təkmilləşdirilməsi ilə əlaqədar dəyişikliklər və əlavələr edilməsi haqqında" qanunu imzaladı. Vətəndaşların mobil telefon nömrəsinə SMS-lə elektron bildiriş ilə məlumatlandırılmasına keçid üçün norma tətbiq edilmişdir.

Mənbə: profit.kz, 15 iyul 2020

Ədliyyə Nazirliyi tibbi məlumatların sızması ilə bağlı açıqlamaya münasibət bildirib

Ədliyyə Naziri Marat Beketayev Kiber Hücumlərin Təhlili və Təhqiqatı Mərkəzinin nümayəndələrinin qazaxıstanlıların fərdi tibbi məlumatlarının sızması ilə bağlı verdiyi açıqlamaya cavab verib. Onun sözlərinə görə heç bir sızma olmayıb.

Mənbə: profit.kz, 15 iyul 2020

Anonim pul köçürmələri qadağan ediləcək

17 iyul 2020-ci il tarixində "Qazaxıstan Respublikasının bəzi qanunvericilik aktlarına xarici valyutadakı ipoteka krediti, ödəniş xidmətləri bazarı subyektlərinin tənzimlənməsinin təkmilləşdirilməsi, ümumdünya bəyannamə və iqtisadi artımın bərpası haqqında" qanun qüvvəyə minir. Sənəddə çirkli pulların yuyulması, kapitalın ölkədən çıxarılması və kölgə iqtisadiyyatına qarşı mübarizə risklərini azaltmaq üçün bank olmayan maliyyə qurumlarının fəaliyyətinin tənzimlənməsini təkmilləşdirməyə yönəlmiş qaydalar yer alıb.

Mənbə: profit.kz, 17 iyul 2020

Fişinq və DDoS hücumları Qazaxıstanda əhəmiyyətli dərəcədə artmışdır

"KZ-CERT" Kompüter İnsidentlərinə Qarşı Mübarizə Xidməti ilin ilk yarısında Qazaxıstanda baş verən informasiya təhlükəsizliyi hadisələrinə dair ümumi məlumat təqdim etdi. Ümumilikdə, 8,300 informasiya təhlükəsizliyi insidenti aşkar edilmiş, 2019-cu il ilə müqayisədə fişinq hücumlarının sayı 25%, DDoS hücumlarının sayı isə 42% artmışdır.

Mənbə: profit.kz, 21 iyul 2020

Qazaxıstan e-GOV-un inkişafına görə MDB ölkələri arasında birinci yeri tutdu

Qazaxıstan Respublikasında məhdudlaşdırıcı karantin tədbirlərinin genişləndirilməsi çərçivəsində dövlət tərəfindən təqdim olunan xidmətlər daxil olmaqla xidmətlərin elektron formada göstərilməsi daha da aktuallaşır və təcili olaraq tələb olunur. Bu gün ölkə əhalisi dövlət xidmətlərini elektron qaydada almağa kifayət qədər hazırdır. Beləliklə, 2019-cu ilin sonuna 6-74 yaşlarında olan PC

istifadəçilərinin payı 82,2% -ə (bir il əvvəl - 80.3%), İnternet istifadəçilərinin payı isə 84.2%-ə yüksəlmişdir (bir il əvvəl - 81,3%).

Mənbə: profit.kz, 22 iyul 2020

İnternet fırıldaqçıları qazaxıstanlı bloqqerlərdən qazanc üçün istifadə etdilər

Kompüter İnsidentlərinə Qarşı Mübarizə Xidməti ictimai xadimlər adından çıxış etdikləri iddia edilən fırıldaqçıların qurbanına çevrilmiş qazaxıstanlılardan daxil olan şikayətlərin sayının artdığını bildirdi. Fırıldaqçıların əməliyyat prinsipi ictimai bir şəxsin foto və məlumatlarından istifadə edərək Telegram messengerində saxta hesablar yaratmaqdan ibarət idi. Bu saxta hesablar maliyyə yardımı tələb edən mesajlar göndərmək üçün istifadə olunurdu. Alınan bütün məlumatlar Qazaxıstan Respublikası Daxili İşlər Nazirliyinə göndərildi.

Mənbə: profit.kz, 22 iyul 2020

Qazaxıstanlılar sürətlə nağdsız ödənişlərə keçirlər

AFK Analitik Mərkəzi Qazaxıstan Respublikasında 1 iyul 2020-ci il tarixinə kartlarla nağdsız ödənişlər statistikasının ümumi icmalını təqdim etdi. May ayında tarixi maksimum göstəricini yenilədikdən sonra iyun ayında ölkədə kartla nağdsız ödənişlərin həcmi bütün müşahidə dövrü üçün rekordu qırdı. Göstərici 2,4-dən 2,7 trilyon təngə (+ 15,4%) qədər artıb, halbuki ötən ilin eyni dövrü ilə müqayisədə daha ciddi artım müşahidə olunur - 1 trilyon təngə göstəricisi ilə 2,7 dəfə.

Mənbə: profit.kz, 28 iyul 2020

Özbəkistan

Koronavirus infeksiyası ilə qarşılaşan vətəndaşların sosial xəbərdarlığı üçün tətbiqi proqram hazırlanıb

İnformasiya Texnologiyaları və Rabitə Nazirliyi, Səhiyyə Nazirliyi və Daşkənd şəhər rəhbərliyi koronavirus infeksiyası ilə üzləşən vətəndaşların sosial xəbərdarlığı üçün "Self-Safety" mobil tətbiqi proqramının hazırlanması barədə xəbər yayıb. Tətbiqi proqram vahid inteqrator - UZINFOCOM tərəfindən hazırlanmışdır.

Mənbə: ictnews.uz, 16 iyul 2020

Qırğızıstan

Qırğızıstanda Covid-19 ilə mübarizəyə yardımçı olacaq platforma yaradıldı

Qırğızıstan fəalları koronavirusla mübarizədə əhəlinin ehtiyaclarını öyrənmək üçün koordinasiya mərkəzi yaratdılar. Koordinasiya Mərkəzi tibb işçilərinin müraciətlərini izləyir və icraçılara - könüllülərə və ya könüllü təşkilatlara ötürür.

Mənbə: profit.kz, 10 iyul 2020



**MAKING AN
IMPACT THAT
MATTERS**
since 1845

deloitte.az

Deloitte refers to one or more of Deloitte Touche Tohmatsu Limited (“DTTL”), its global network of member firms, and their related entities. DTTL (also referred to as “Deloitte Global”) and each of its member firms are legally separate and independent entities. DTTL does not provide services to clients. Please see www.deloitte.com/about to learn more.

Deloitte is a leading global provider of audit and assurance, consulting, financial advisory, risk advisory, tax and related services. Our network of member firms in more than 150 countries and territories serves four out of five Fortune Global 500® companies. Learn how Deloitte’s approximately 312,000 people make an impact that matters at www.deloitte.com.

This communication contains general information only, and none of Deloitte Touche Tohmatsu Limited, its member firms or their related entities (collectively, the “Deloitte network”) is, by means of this communication, rendering professional advice or services. Before making any decision or taking any action that may affect your finances or your business, you should consult a qualified professional adviser. No entity in the Deloitte network shall be responsible for any loss whatsoever sustained by any person who relies on this communication.

25E Nobel Avenue,
Baku, AZ1025, Azerbaijan

© 2020 Deloitte & Touche LLAC. All rights reserved.

To no longer receive emails about this topic please send a return email to the sender with the word “Unsubscribe” in the subject line.